



Səddat CƏFƏROV

*İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazarlar
və Jurnalistlər Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü*

Yazıcılar, söz adamları öz fərəhlərini yazdıqlarında, yaratdıqlarında tapırlar. Mənim həyatım boyu əməli fəaliyyətim kitablarla bağlı olduğundan və yazıçılarla ünsiyyətdə olduğumdan yaxşı bilirom ki, sənətkarın həyatında yazdığı kitabın nəşri nə deməkdir? Sənətkar illər boyu əziziyət çəkir, düşünür, müəyyən ideyalar ətrafında öz fikirlərini nizama salır. Və nəhayət, belə qərrara gelir ki, bu nizama salınmış düşüncələrini yazıya alınsın.

Qədimdən bir məsəl var; deyirlər ki, yazıya pozu yoxdur. Yəni, sənətkarın yazdığı gələcək nəsillər üçün əbədi olaraq qalır. Ancaq yazılından tək vərəq üzərində saxlamaq olmaz. Bu da kitab halına salınmalı, nəşr olunmalı və cəmiyyətin mənəvi əmlakına çevriləməlidir. Əgər böyük sənət adamlarının yazdıqları, yaratdıqları olmasayıd, onda cəmiyyət mənənən çox kasib görünərdi. Bəzən eşidir ki, Füzulidən yazmağın nə xeyri, Nizamidən bu qədər çox bəhs etməyin bir əhəmiyyəti, dəyəri varmı? Doğrudur, müəyyən adamlar tərəfindən belə suallar səslənir. Ancaq mən bunu çox təhlükəli bir meyil hesab edirəm. Əgor bəşər nəslini mənəvi sərvətlərdən, yəni, kitablardan, böyük sənətkarların əsərlərinən uzaq düşsəydi, onda insanlığın mənəvi siması cılızlaşardı. Başqa sözlə, insanlar yırtıcıya çevrildər.

Unutmaq olmaz ki, Nizami "Xəmse"si bəşər nəslini humanizm məktəbidir. İnsanlıq dərslərini öyrədən ən dəyərli mənbədir. Eləcə də, digər klassiklər haqqında bu fikirləri demək olar. Bir sözlə, insanlar mənəvi sərvət yaratmış olan görkəmli sənətkarlarla çox bərcəndurlar. Əlbəttə, ayrı-ayrı nəşriyyatlara rəhbərlik etdiyim zamanlarda dünya klassiklərinin də əsərlərini çap etmişəm. Azərbaycanın görkəmli sənətkarlarının, müasirlerimin də yaradıcılıq örnəkləri mənim rəhbərliyimlə işq üzü görüb. Onların bir çoxlarının adlarını da sadalaya bilərəm;

Nəsir İmamquliyev, Zəlimxan Yaqub, Aqşin Babayev, Yusif Kərimov, Şəkər Aslan, Yədulla Ağazadə, Elşad Səfərli, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Əsmət Məhsəti, Şəkir Yaqubov, Qəşəm İsbəyli, Dəyanət Səlimxanlı, Tahir Taisoğlu, Şəfəq Nasir, Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə, Tahir Aydinoglu, Hacı Hacıyev... Hər bir oxucuya məlumdur ki, bu tam olmayan bir siyahıdır. Tanıdığım, ünsiyyətdə olduğum, kitablarını nəşr etdiyim ziyanlarıñ çok az qismidir. Bunların arasında nasirlər, şairlər, jurnalistlər az deyil. Mən həmin kitabları xəyalımdan keçirdikə, özümü də həmin kitabların mənəvi müəlliflərindən biri hesab edirəm. Və bu mənim üçün xüsusi fərəh hissi doğurur.

Çoxdan ikinci onilliyyə keçib ki, Əli Rza Xələfli ilə dostluq edirəm. Ciddi yaradıcılıq əlaqələrimiz var. Onun rəhbərlik etdiyi "Kredo" qəzetində arḍicil olaraq yazılarıñ dərc olunur. Onun redaktorluq səriştəsi, fakt üzərində işləməyi, bir sözlə, qəzetdə dərc olunan materiallara xüsusi məsuliyyətlə yanaşmağı məndə məmənunluq doğurur.

Onu da deyim ki, yaşadığımız zamanın ən məhsuldar müəlliflərindən biri kimi Əli Rza Xələflinin ötən il bizim "Bakı mətbəəsi"ndə bir neçə kitabı çap olunub. "Şərhin poetik notları", "Həyat həqiqəti", "Nəsirin güzgüsündə" kimi ədəbi-publisistik, təqnidli görüşlərini əhatə edən əsərləri, "Dönməzlik yolu", "Dağlarda duman qaldı", "Bir bülbü'lün türküsü" kimi lirik-epik yaradıcılıq məhsulları, silsilə poemaları çap olu-

nub oxucuların ixtiyarına verilib. Mən bu kitablar haqqında sosial şəbəkələrdə, ayrı-ayrı qəzetlərdə verilen məlumatları, təhlili yazıları da izləyirəm. Demək, müəllif oxucuların mənəvi tələbatını ödəməyə çalışır. İnsanları mənənən ucaldan əsərlər yazmağı üstün tutur.

Bu qeydlərində bizim mətbəədə işq üzü görmüs "Dağlarda duman qaldı" poemalar silsiləsi haqqında düşüncələrimi oxucularla bölüşmək niyyətindəyəm. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Nizami Məmmədov, rəyçisi filologiya elmləri doktoru, yazıçı Elçin Mehrəliyevdir. Bu kitab həm yazı tərzinə, üslubuna görə, həm də əhatə etdiyi mövzular silsiləsinə görə tarixi bir yaradıcılıq məhsulu təsiri bağışlayır. Zənnimcə, bu fikir elə annotasiyada da öz əksini tapıb. Mənim yazdığını həmin qeydlər, zənnimcə, kitabın mövzu əhatəsi ilə bağlı kiçik də olsa, bir təəssürat yaradır: "Əli Rza Xələflinin "Dağlarda duman qaldı" adı ilə oxuculara təqdim olunan kitabına son illərdə qələmə alındığı poemaları daxil edilmişdir. Kitabın birinci hissəsində yer alan silsilə poemalarda XVIII əsrən üzü bəri baş verən tarixi hadisələr lir-o-epik üslubda təsvir olunur. Bu əsərlərdə tarix və şəxsiyyət, insanın mənəvi azadlığı problemləri qoyulur. Kitabın ikinci hissəsində müəllifin iki xatirə-poeməsi verilib. Bu əsərlərdə XX əsrən cərəyan edən hadisələr, xüsüsilə, Qarabağın işğalı ilə bağlı faciəli hadisələr qələmə alınib". Göründüyü kimi, bu qeydlərdə mən xalqımızın müəyyən tarixi bir dövrə keçdiyi yolu əks etdirən kitabın mövzusuna diqqəti cəlb etmək istəmisi şəm. Axi, Azərbaycanın tarixi taleyində XVIII əsrən sonrakı mərhələ xüsusi yer tutur. Xanlıqlar dövrü, sonra Rusiya və İran arasında Azərbaycanın bölgüsündürməsi, daha sonra inqilabi mərhələ, Sovet dövrü, ən nəhayət, ən yeni dövr - istiqlala qoşuduğumuz zaman. Bu, kitabın əhatə etdiyi zaman çevrəsidir.

Kitaba "Ön söz" yazmış Nizami Tağısoy müəllifin yaradıcılıq mühitini qiymətləndirməyə çalışır. Müəllifin milli təfakkür daşıyıcı kimi həyatına baxışlarına, əxlaqi dəyərlərinə, azərbaycançılığa və türkçülüyə,

soy sözün həqiqi mənasında əsərdən aldığı mənəvi güce güvənərək elə qanadlı duyğularla yazıya gətirir: "Kitab "Söz doğrunun, düzündü" fəxriyyə poeması ilə açılır. Müəllif əsərin infrastrukturuna elə bir epik zaman daxil edir ki, burada biz "Orxon-Yenisey boyu", "Xaqanlar hökmü", "Nizami yolu", "Hophopnamə", "Bustan" və "Gülüstan"dan keçərək, Nəsimini axtarır, Füzulinə arayır, haqdan əlimizi üzəməyib Allah sevgisiylə Allaha həmdəm olur, Allahın izini-irizini görməklə irəliləyir, Allahdan yardım almaqla, Allah sözünə işq verdikcə Mövlənə Füzulinin ruhunun göylərdən baxdıığını görür, yaşamın Allahı vəcdən kimi qəbul etdiyinə baş ayır, Din pərdəsi altında qalanların içini xof yediyi, Xurafat dəyirmanında üyüdünlənlərin baxışlarını qəbul etməyib, Həqiqətə keşik çəkənlərə doğru gedir, yaddaşında həkk olunanların köməyi ilə Yurd yərlərini - "Bənövşəli Diri dağı", "Gəyəni gəzir", "Qaradağı, Qarabağı vəsf eləyib", "Xudafərinə - Cəbrayila", "Şuşa yolu ilə Kəlbəcərə üz tutur" və i. a. və s. Bununla belə, müəllif bütün məqamlarda arzularının, istəklərinin kədər əkib, dardbecərməsinə baxmayaraq, yolların daş üzündə fikir bitirib, sözü cürcərdə-cürcərdə, dağdan-bağdan yaza-yaza öz poetik fikir karvanının sarvanına çevirilir. Poetik misralarının köməyi ilə oxucunu qeyri-adi ecəzkar bir aləmin yolcusuna çevirir. Hesab edirik ki, müəllifin "Söz doğrunun, düzündü" poemasına verdiyi ikinci nominasiya" "Sözin fəxriyyəsi" özüni süjet, mahiyyət, məzmun və deyim cəhətdən doğrudur.". Zənnimcə, professor N. Tağısoy mətnə o qədər səmimi yanaşır ki, ruhunda əsərdən aldığı təəssüratla yaranmış həyəcanları sözünə qovuşdırda bılır. Onu da deyim ki, mən bu kitabı çapa getməzdən əvvəl nəzərdən keçirdim. Amma elə motivlərlə qarşılaşdım ki, əsər məni xüsusi cazibə ilə özünə çəkdi. Hətta kitabın kompüter nüsxəsini (buna əlyazma deyirik) özümlə evə apardım. Axıcı, rəvan bir dillə şirin, poetik axınla yazılmış kitabı, demək olar ki, tamam oxudum. Heç bir yorğunluq hiss etmədim. Məni heyrat bürüdü. Müəllifin Azərbaycanın mənəviyyat tarixi ilə bağlı məqamları necə yüksək səviyyədə, obrazlı bir dillə ifadə et-

Sənətkarın söz yolu

"Dağlarda duman qaldı" kitabında fəxriyyələr

vətənciliyə və dövlətçiliyə bağlı məsələlərə necə ya-naşdırığına diqqəti yönəldir.

Söz yox, bu kitabda fikir və düşüncələrə rəvac vərən motivlər çoxdur. Amma hər halda professor Nizami Tağısoyun kitabın ümumi məğzi ilə bağlı düşüncələrində ele nadir notlar var ki, bunu onun öz yazdıqlarından əxz etmək daha düzgün olardı: "Əli Rza Xələflinin yaradıcılığında epik zamana və sütüyaratma xəttinə daim geniş yer verilir. Yəqin elə buna görə də həyatda baş verən rəngarəng gedişlər, hadisə və olaylar onun yaradıcılıq stixiyasının mahiyyətinə ustalıqla oturdu. Bəs belədirsa şairin "Dağlarda duman qaldı" poemalar silsiləsində sənətkar hansı mətləbləri özünün yaradıcılıq kredosu kimi nəzərdən keçirməyə can atır?! Bəri başdan bildirək ki, bu məcmuədə vahid sütət xətti və mövzu adı altında təqdim edilən əsərlərin apafeozunu Vətən məhəbbəti, Yurd həsrəti, Azərbaycan adlı bir məmləkətin monumentallığı, türk etnik düşüncəsinin birlüyü, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın yenilməzliyi və Ermənistan-Azərbaycan müharibəsinin dağidici fəlakətləri və bir də türk üçün daha önəmli mahiyyət daşıyan ocağa sədaqət, ağsaqqala, ağbirçəyə hörmət və s. təşkil edir. Mövzu, motiv, obraz, məzmun baxımından bu poemalar silsiləsi özündə ənənəçiliyi əks etdirədə, onların hamısında Əli Rza Xələflinin sənətkarlıq fərdiyyəti daha qabarlıq şəkildə ortaya qoyulmaqdadır. Kitabda şairin iki fəxriyyə poeməsi "Söz doğrunun, düzündü" və "Könlümə yol aradım", "Bir çınar hekayəsi" xatirə poeməsi və "Hər ocağın öz işığı", "Karvan gəlir, yola bax", "Dönməzlik yolu", "Ölüm maşınının ağızında", "Bir atamın düz yolu" və "Bir acı xatirə" adlı əsərləri yer almışdır". Göründüyü kimi, məqalə müəllifi kitabda yer almış poemaları sadalayır. Bu əsərlərin təkcə məzmununa yox, həm də mövzu istiqamətindən daha geniş və əhatəli münasibət bildirəcəyinə işarələr edir.

Professor poemaların bədii xüsusiyyətlərinə də diqqəti yönəldir. Əsərdə sadalanan tarixi, ədəbi şəxsiyyətlərin adlarını daşıdıqları mənəvi yükələr birgə şərhə çəkir və tarixi-mənəvi obrazları da diqqətdən qaçırmır. "Dağlarda duman qaldı" kitabının müəllifi lirik-epik əsərləri ilə geniş tarixi zamanı əhatə etməyə çalışsa da, bütün məqamlarda həm də lirik şair olduğunu da təsdiq edən motivləri qanadlı, romantik duygularla obrazlaşdırır. Bu, müəllifin yaradıcılıq üslubudur. Konkret ifadələrlə geniş məzmun əhatə etmək bacarığının təsdiqidir. Onun bu cəhətini Nizami Tağı-

məsini hiss etdiğəcə, duydugca çox fərəhlənirdim. Dos-tumun sözü necə ucaltmağını görməyim məndə necə fərəh doğurmaya bilərdi? Nizami Məmmədovun təbi-rincə desək, qoy oxucu da görsün ki, müəllif özünün poetik düzümləri ile sözü hansı mərtəbəyə ucaldır:

Orxon-Yenisey boyu qayalarda yazılan
Xaqanların hökmünə bərabərdi, taydi söz.
Yaddaşlarda yaşayan kimsələrdi, kimlərdi,
Seçilmişlər sırası, sadalanan saidı söz.

Qürurunda yenilməz, bir kimsəyə baş əyməz,
Söz adını qoruyar, özünü yersiz öyməz.
Dilbilməzlər yanında bir çürük qoza dəyməz,
Doğruya güvənməyən yalan dildə zayıdı söz.

Sözün Nizami yolu, "Hophopnamə" gücü var,
Başlasa da, hərb ilə sonunda sülh ucu var.
Sözün çıçəkli yazı, qızıl payız köçü var,
Alovları qış ütən, buz sindiran yaydı söz.

Söz müqəddəs qələmdir sənətkarın əlində,
"Büstan"dı, "Gülüstan"dı çəmənində, cölündə;
Hər kəlmə qönçə güldü aşıqlərin dilində,
Qəzəbində, kinində bir gərilmış yaydı söz.

Nə gördük? Qədim türk tarixi, böyük Nizaminin id-rak aləmi, Sabirin qüdrəti, klassik şərq düşüncəsindən gələn epizodlar - bütün bunlar bizdə yüksək estetik zövq hissələri doğurur.

Kitabda verilmiş birinci poeməni müəllif "Sözin fəxriyyəsi" adlandırır. Əlbəttə, poemənin adını "Söz doğrunun, düzündü" verməklə. Bununla sanki sözə xüsusi bir can verir, ruh verir. O, sözü o qədər dirildir ki, əsəri oxuyan hər kəs sanki öz müasiri olan fikir sahibi, kamil bir ustadla danışır. Halbuki söhbət sözdən gedir.

Müəllif həyatda baş verən hadisələrin hamısına sözün müdaxilə edə bilmək gücünü bu əsərdə qabaqıq verir. Həm də belə bir qənaətə hökm olaraq, rəvac verir ki, ən çətin məqamda "Söz doğrunun, düzündü". Bu ifadə həm də poemənin adıdır. Göründüyü kimi, sözü doğrunun, düzün sahibi kimi təqdim etmək, sözü hakim hesab etmək hər halda sözə önem verən müəllifin çox doğru qənaətidir. Həmin poemənin sonluğu da klassik təbircə desək, çox maraqlı bir divanı ilə başa çatır.

(Əvvəli 10-cu səhifədə)

Bu divanını oxuyan hər kəs buradakı obrazlı ifadələri, zəngin mənəvi mühiti heç vaxt unutmaz:
*Bənövşəli Diri dağı, göz işləməz Gəyəni gəz,
 Qaradağı, Qarabağı... vəsf eləyib, öyəni gəz;
 Sözlərimin varlığında mənə gəl-gəl deyəni gəz,
 Bəzən küsən ilham pərim, bəzən gülən nazdı sözüm.*

*Xudafərin - Cəbyarıldı, Şuşa yolu - Kəlbəcərdi,
 Arzularım, istəklərim kədər əkib, dərd becərdi.
 Yollarımın daş üzündə fikir bitdi, söz cürcərdi,
 Bu da mənim taleyimdi - dağ-arandı, düzdü sözüm.*

*Ey Xələfli, sözü gəzmə, dağ döşündə çəmənə bax,
 Çay boyunca muncuq-muncuq şəh içində çimənə bax;
 Yazdırınlı öyünmə çox, söz yolunda bir mənə bax,
 Dağdan, bağdan - hardan yazdım, yenə gördüm azdı sözüm.*

Hər bir oxucu bu parçanı oxuyub xəyalən adı çəkilən yerləri gəzə bilər. Cənki şeirin hər misrası oxucuya xüsusi ilham verir. Onun ruhunu qanadlandırır. Cənnət Qarabağın o yerlərinə aparır ki, bütün məqamlarda bizim üçün əzizdir. Biz işgal altında olan Xudafərini illər boyu arzulamışq. Qurbanını, Qarabağı, doğma Şuşanı necə unutmaq olar. Bütün bunlar əslində həm də yaddaş üçün möcüzəli bir dərman təsiri bağışlayan uca sözdür, dəyərləi sözdür.

Kitabda ikinci poema "Könlümə yol aradım" adlanır. Bu poema da mövzusuna görə Azərbaycan ədəbiyyatında az müraciət olunan janrıda yazılıb. Müəllif birinci poemada sözün fəxriyyəsini yaradır. Sözü tərənnüm edir. Amma "Könlümə yol aradım" əsərində özünü, mənəvi mühitini idealizə edir. Fəxriyyə Azərbaycan klassik ədəbiyyatında öz yeri olan janrıdır. Qətran Təbrizi, Nizami Gəncəvi, Füzuli, digər sənətkarların demək olar ki, hamısında fəxriyyə janrına müraciət, fəxriyyə motivləri var. Amma Xəqanının məşhur fəxriyyəsini necə unutmaq olar.

Mənim könlüm müəllimdir, dizim üsü dəbistəni, Ol şagirdəm ki, öyrəndim, sükut ilə əlifbəni.

Müəllif bu əsərdə mənəvi mühitini tərənnüm etmək üçün əvvəlcə könlünə yol axtarır. Haradan necə gəlsin? Könül sarayının qapısını açın, bu sarayı əhatə etdiyi mənəvi mühitini bütün canlılığı ilə sözə gətirə bilsin. Poemanın əvvəlində lirik janrla könlünlə axtardığı yola rəvan olur:

*Bir ovuc yovşan ilə məni yurda bağlayan,
 Qarabağ yanğısıdır ürəyimi dağlayan;
 Xatırə bulaqların yaddaşında çağlayan
 Səsindən, avazından könlümə yol aradım.*

*Ruhum canım əvəzi uçuna Diri dağa,
 Baxa Araz üstündə Xudafərin cızdağı;
 Hardan alsin dözymü, tablasın diri, dağa,
 Dərdimin Arazından könlümə yol aradım,*


*Bu dünyanan ağrısı hellənib keçir məndən,
 Toqquşan buludları sellənib keçir məndən;
 Dərinlər üzə çıxır, güllənib keçir məndən,
 Bu selin dayazından könlümə yol aradım,*

*Ha gözlədim bir gələ, taraza dura dünya,
 Əyri əldə Mizana bir təkan vura dünya;
 Bu yuxmuş nizamı qaldıra, qura dünya,
 Gəlməyən tarazından könlümə yol aradım.*

Bundan sonra müəllif qəlb aləmini səyahətə başlayır. Könül dünyasını yaradan dalğalı ümmanları keçir. Dağları bir-əbirər gözləri ilə oxşayır. Bir səyyah qüdrəti ilə könül dünyasında gördükərini kəlmə-kəlmə sözə gətirir. Nə gizlədim? Məsnəvi formasında yazılmış əsərin hər beysi orijinal obrazlarla sanki qeybdən təzahür edir. Sözlər o qədər rəngarəng, əlvən mənalarla üzə çıxır ki, elə bil qeyri-adı bir çəməndə gəzirsən. Aforizmlər, hikmətlər - bu, əsəri əvvəldən-axıra qədər izləyir.

Yeri gəlmişkən, burada bir məqama toxunmaq istərdim. Ə.Xələflinin yaradıcılığında aforizmlər, hikmətlər sözlər ayrıca bir sahə kimi öyrənilməlidir. Zənnimcə, bu istiqamətdə tədqiqat aparılsa, alınan nəticə elmi-mənəvi dəyərlər xəzinəmizi çox zənginləşdirmiş olar.

Bir parçaya diqqəti çəkmək istərdim. Cənki təkcə deyilməklə yox, həqiqətlər bəzən gözlə görülməklə inanılır, özünün təsdiqini inamında tapır. Həqiqətlər isə çox vaxt uzaqda olmur, elə bizim gözlərimizin önündə olur:



*Mən kiməm? - sualını özündən soruşanda,
 Kökü verə cavabı düşüncən qarışanda.
 Adın yada düşəndə keçmişin axtarilar,
 Yoluna işq tutub kimliyinə varilar.
 Pisləri inkar edib yaxşılıarı tanışan,
 Nəsillərin dilində həyatın dastanısan.
 Atan kimdir, baban kim? - hansı ilin barisan,
 Hansı kökdən gəlirsən, kimin yadigarisan?
 Gəlişinlə dünyaya söylə nəyi vermisən,
 Hansı bağıbecərib, meyvəsini dərmisən?
 Əkiblər yemisənsə, əkməlisən yesinlər,
 Dünyadan rəhmət payı halalındı desinlər.
 Baxmışan qoñçələnib açan qızıl güllərə,
 Sevinmişən baxanda nəğməli bülbüllərə.
 Söz bilənlər, aqillər yazıblar oxumusan,
 Düşüncəndə hikmətdən xalılar toxumusan.
 Sən də yaz, görən desin - havayı yaşamadın,
 Ömür adlı yükünü gərəksiz daşımadın.
 Qələmimdən nə çıxıb, yada saldım, aradım,
 Hansı yolda izim var, harda qalib öz adım?
 Baş daşının yazılı pozulmaz, əbədidir.
 Əbədi olan dünya yozulmaz, əbədidir.
 Yazıya pozu yoxdur - söz qalib atalardan,
 Atalardan qalan söz, uzaqdır xatalardan.*

Zənnimcə, ötəri bir nəzərlə təqdim olunan bu parça istər-istəməz əbədiyaşarı poeziya örnəklərimizi yada salar. Bu əsər sanki bizi mənəvi dəyərlərimizin uca tutulduğu qızıl zamanlara səyahətə dəvət edir. Sözün həqiqi mənasında, təqdim olunan beytlərin hər birisi müəllifin özünü qeyd etdiyi kimli əbədiyaşarı başdaşı yazısidır. Tarixi abidələrin, türbələrin üstündə ele dəyərlə ifadələr var ki, bir neçə sözdən ibarət olsa da, xalqın mənəviyyat yadداşında özünü əbədi olaraq qoruyub saxlayır.

Axı mən qeyd edim ki, Xələfli çox məhsuldar işleyən müəlliflərdəndir. Onun indiyə qədər nəşr olunan kitablarının sayı 60-1 keçməkdədir. Mən yaxşı bilirom ki, hələ onun nə qədər nəşr olunmuş kitabları var. Üstəlik, qəzet materiallarını da redakte etmək onun nə qədər vaxtını alır. Belə bir müəllifin fəxriyyə yazmağa, zənnimcə, tam mənəvi haqqı var. Elə "Könlümə yol aradım" fəxriyyəsində də öz kitablarının adlarını çəkir. Həmin kitablar üzərində necə işlədiyinə, hansı zəhmətlərlə başa gətirdiyinə də işaretlər vurur.

*Nigarinin eşqini çağlayan gözəl bilər,
 "Damcılı" bulağında ağlayan gözəl bilər.
 Əli Rzani axtarma, onun birdi məkəni,
 "Dilimiz, varlığımız" olan yerdə məkəni.
 "Bu da bir yazı" di dilləndi, sözə gəldi,
 "Söz içində söz" oldu, tutuldu közə gəldi.
 Keçdim "Həsrət körpüsü", vüsala yol aradım,
 "Ocağının işığı" nur verdi, qol aradım.
 Dolub ürək qanımla sözümüzün peymanəsi,
 Göynəyən yurd yarası "Axtala əfsanəsi".
 "Dağdan dənizə doğru" qanadlandırmış uçmağa,
 Haqq qapısı önungə sevgi yolu açmağa.
 "Ruhun daşqını" gəldi, ilham coşub çağladı,
 Sözüm məlhəmə dönüb, dərd yarası bağladı.
 "Göy üzündə səs"imi mələklər dilə tutdu,
 Açıdı könül qapımı, küləklər yelə tutdu.
 "Sözə gəldin" dedilər müdriklər arasında,*

*Yerim uca taxt oldu aşiqlər sırasında,
 "Azadlıq küçəsində yanğın" məni yandırdı,
 "Tənqidçi ideali" çox mətləbi qandırdı.
 Qiymətdən bir gün əvvəl yaxaladı sözümüz,
 Məhşər qopdu başına, kül elədi özümüz..*

Əgər bütün kitabların adlarının çəkildiyi beytləri xatırlasaq, onda əlavə təəssürata yer qalmaz. Amma burada başqa bir məqam da var. Müəllif bu məsnəvidə fəxriyyə janrına təleblərinə uyğun olaraq onu əhatə edən, mənəvi mühitini zənginləşdirən ədəbi dostlarının da adlarını çəkir.

Əlbəttə, müəllifin ədəbi dostları sırasında adları çəkilənlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləridir. İndi onların bəziləri həyatda yoxdur. Amma hiss olunur ki, müəllif həyatı boyu onların hər birindən mənəvi güc alıb. Yaradıcılığını zənginləşdirən fikir və duyguları əzx edib. Beləliklə, ayrı-ayrı görkəmli ədəbi şəxsiyyətlərdən aldığı təəssüratları ümumiləşdirərək, sözün yarandığı özüllün mənzərəsini yaradır. Dəyişən adlar, ünvanlar, bizi müxtəlif zamanlara çəkir. Müəyyən ədəbi sferada görünən obrazları yaddaşımızda bərpa edir, onların haqqında hörmət və ehtiramla düşünürük. Zənnimcə, adları sadalanan görkəmli simaların hər biri Xələflinin mənəvi mühitinin zənginləşməsində əvəzsiz rolu olan görkəmli şəxsiyyətlərdir. Onu da qeyd edim ki, Xələflinin yüksək ilhamla qələmə aldığı fəxriyyəsində mənim da adım çəkilir. Bu, əlbəttə, mənim qəlbimdə xüsusi duygular oyadır. Bu qeydləri oxuduqca, insanların qədirbilənlilikinə, dostluqda sədaqətinə, həqiqəti yaddaşda yaşatmağına bir daha inanmalı olursan.

*Nasir Şəddat Cəfərov portretin işığı,
 Əməlində yaşayar həqiqətin işığı.
 Xanəli Kərimlinin sənətdə öz yeri var,
 Dostluqda, qardaşlıqda sanma bərabəri var.
 Səni necə unudum Meyxoş Abdulla dostum,
 Dostluğün incisən, ey Vəliyulla dostum.
 Yədulla Ağazadə sözü nisan yağışı,
 Həqiqətə, düzlüyə təsdiq, ehsan yağışı.
 Söyümün bənövşəsi Sabir Bəşirov vardi,
 Mənim könül dünyamda bir ölkəyi, diyardı.
 Turanın xalq şairi Vüqar Əhməd əzizdir,
 Yolu-izi təmizdir, söz-söhbəti ləzizdir.
 Kamildir Rüstəm Kamal tənqidə esselərdə,
 Ustadlıq zirvəsidir söz bilən kimsələrdə.
 Kamil Allahyarlinın məntiqində kəsər var,
 Harda olsa düşüncəm onu tapar, salamlar.
 Söz bilən Vaqifimiz - Yusiflinin aləmi,
 Qəlbimə işq saldı, nurlandırı haləmi.
 Seyfəddin Rzasoyun düz yolunu seyr etdim,
 Ürəyinin odunu işq bildim, yol getdim.
 Seyfəddin Mənsimoglu - möcüzələr ustası,
 Naxışlı oymalarda yaşayacaq öz adı.*

Müəllif görün necə ustalıqla bircə misranın içərisində ustad sənətkarın kimliyini təqdim edə bilir. Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoglu təkcə Azərbaycanda deyil, bütün şərqi, Avropada, özünün oyma sənəti ilə məşhurdur. Onu sənət biliçləri yüksək qiymətləndirir. Belə bir insanla Xələflinin dostluğu onun ruhunu, mənəviyyatını necə zənginləşdirməyə bilərdi.

Müəllif "Könlümə yol aradım" fəxriyyəsində "Özizim, Cavadoğlu" deyə xıtəb etdiyi bir obrazı da qabarılq cizgilerlə təqdim edir. Verilən beytlərdən belə anlaşıılır ki, o, müdrik Cavadoğlu ilə uzun illər dostluq əlaqəsi saxlayır, ondan təmkin, hikmət dərsi alır:

*Özizim Cavadoğlu, yaş ötür, illər keçir,
 Yaşamağın haqqını hər kəsə zaman seçir.
 Qərinələr ötsə də, ucalardan ucasan,
 Müdrikliyin taxtında qocalardan qocasan.
 Qardaş olduq səninə düşüncə dağlarında,
 Doğmalaşdıq tarixin təzadlı çağlarında.
 Ruhuma qanad oldun, ilhamında, təbimdə,
 Səni ustad bilmışəm dərsimdə, məktəbimdə.*

Onu da qeyd edim ki, "Dağlarda duman qaldı" kitabına toplanmış poemaların bir çoxunda biz Cavadoğlu obrazına rəst gəlirik. Hətta bəzi poemalar onun xatirələri əsasında qələmə alınib. Bu da əsərin yazılıması müəllifin həyat hadisələrinə istinad etməsində irəli gelir.

Kitabda verilmiş fəxriyyələr dəyərləi sənət nümunələridir.